

Azərbaycan xalqının azadlıq mübarizesinin şanlı qəhrəmanlıq səhi-fəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. Ötən müddət ərzində ciddi müzakirə predmetinə çevrilən mü-hüm məqamlardan biri bu qanlı ci-nayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını almaları məsələsidir. Təbii ki, bu-nun üçün kifayət qədər hüquqi əsas-lar mövcuddur. Ümumiyyətlə, beynəlxalq hüquq normalarına, müvafiq konvensiyalar və sazişlərə uyğun olaraq 20 Yanvar faciəsi həm sülh və insanlıq əleyhinə cinayət, həm də hərbi təcavüz kimi qiymətləndirilə bilər.

Əvvəla qeyd etmək lazımdır ki, tarixə “Nürnberg prosesi” kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhi-nə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakin talanması və s.) hazırlamaqdə və həyata keçirməkdə itti-ham olunublar. Məhz buna görə in-diyyədək dünyanın hər yerində döv-lət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənseblərdən olan nasist cinayətkarları aşkar çıxarı və ədalət məhkəməsinə verirlər. Nürnberg prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir.

Nürnberg Beynəlxalq hərbi Tri-bunalının Nizamnaməsinin 6-ci maddəsində “sühl və insanlıq əley-hinə cinayət” məfhumunun element-ləri aydın göstərilib: mülki əhalini öldürmək, işgəncə vermək, şəhər və kəndləri dağıtmaq, siyasi, irqi və ya dini motivlərə əsasən, mülki əhalini təqibetmə və s. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun (Roma Statutu) 7-ci maddəsində isə “insanlıq əleyhinə cinayət”in təsvirində bu anlayışlardan istifadə olunur: “qəs-dən və məqsədyönlü hücum”, “mülki şəxslərə qarşı genişmiqyaslı və sistematik hücumlar çərçivəsində həyata keçirilən adamöldürmə”, “məhvətmə, işgəncə” və s. Statutda təsbit edildiyi kimi, hadisə zamanı insanların məhv edilməsi, yoxa çıxa-rılması, siyasi, irqi, etnik, mədəni motivlərə görə təqib edilməsi, iş-gəncə, qəsdən güclü iztirablara sə-



sambleyasının “Təca-vüzün Tərifi haqqın-da” 3314 sayılı qətna-məsində yazılır: “Təcavüz bir dövlətin di-gər dövlətin suveren-liyi, ərazi bütövlüyü və ya siyasi müstəqil-liyi əleyhinə bu və ya digər şəkildə BMT Nizamnaməsinin tə-ləblərinə zidd olan si-laqli güc tətbiq olun-masıdır”. Həmin qətnamədə təcavüzkar və təcavüz qurbanı

İstintaq materiallarının 68 cildi haradadır?

20 Yanvar faciəsinin sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsi beynəlxalq hüququn tələbidir

bəbolma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlı-ğə mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlərə yol verilməsi sühl və insanlıq əley-hinə cinayətdir. Beləliklə, beynəlxalq hüquq normaları 20 Yanvar faciəsini, sözün əsl mənasında, insanlıq əleyhinə cinayət faktı kimi qiymətləndirməyə imkan verir.

O da qeyd edilməlidir ki, SSRİ və Azərbaycanın o zamankı rəhbər-lərinin, habelə 1990-ci ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberg prosesində pişlənmiş büt-tün əlamətlər var. Azərbaycanın si-yasi rəhbərliyi nəinki istefaya get-məmiş, hətta belə bir məqamda sus-mağı daha üstün tutmuşdu. SSRİ Baş Prokurorluğunun ədliyyə pol-kovniki V.Medvedyevin istintaq qru-pu hərçılərin hərəkətlərində ci-na-yət tərkibinin olmaması nəticəsinə gəlmişdi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi qərarı qəbul edilmişdi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakı-dan Moskvaya, keçmiş SSRİ Proku-rorluğununa aparılmışdı və geri qayta-rılmayıb.

Bunlarla yanaşı, BMT Baş As-

qismində suveren dövlət göstərilir. 20 Yanvar hadisəsi SSRİ ordu hissə-lərinin Azərbaycan Sovet Sosialist Respublikasına qeyri-qanuni surətdə yeridilmesi nəticəsində törədilmiş genişmiqyaslı faciə idi. SSRİ-nin ya-radılması haqqında müqaviləyə və onun Konstitusiyasının 81-ci maddə-sinə əsasən İttifaqa daxil ölkələr, o cümlədən Azərbaycan SSR suveren dövlət idi. Ona görə də sözügedən hücum respublikamızın suveren hü-quqlarının pozulması faktı olduğuna görə hərbi təcavüz xarakteri daşıyır.

Nəhayət, 20 Yanvar faciəsində kütləvi qırğın elementləri olduğundan bu hadisə beynəlxalq humanitar hüququn, o cümlədən BMT-nin Ümumdünya İnsan Hüquqları Bə-yannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin tələb-lərinin pozulması faktı olmaqla ya-naşı, Cenevrə konvensiyası və onun müvafiq protokollarına tam ziddir.

Neticə etibarilə, 20 Yanvar fa-ciəsi beynəlxalq hüquqi məsuliyyət-dən yayılmış hərbi cinayətdir. Onun sifarişçiləri və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsi isə beynəlxalq hüququn tələbidir.